

Prezident İlham Əliyevin dünyadanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında bir neçə gün bundan əvvəl yerləşdirilən "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərəvhəli məqaləsində də Cənub Qaz Dəhlizli layihəsinin gerçəkləşdirilməsi barədə ətraflı bəhs edilib. Bildirilib ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizli layihəsinin həyata keçirilməsinə nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu

çatdığı həmin layihə əsasında qaz kəməri Yunanistandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq. Xatırladaq ki, ötən il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Prezident İlham Əliyev ölkə daxilində də enerji təminatına hər zaman strateji sahə kimi yanaşır. Məhz bunun nəticəsidir ki, son illər ərzində bu sektorda çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilən birinci Dövlət Programı çərçivəsində nəzərdə tutulan enerji güclərinin yaradılması

çəkilməsinə də böyük diqqət göstərilib.

Son illər ərzində ölkəmizin energetika sisteminin əsası şəkildə modernləşdirilməsi, itirilmiş generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilib. 2018-ci il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın

etdiyini bildirib: "Mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz "Xaçmaz", "Şahdag", "Astara", "Şəki", "Baki" stansiyalarını

# Azərbaycanda enerji təminatı ilə bağlı son illər mühüm layihələr həyata keçirilib

layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluğu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir. Artıq birinci hissə - "Şahdəniz-2" fazası üzrə bütün işlər tamamlanıb. Şahdəniz qazı 2500 metr hündürlüyü qalxaraq və dəniz dibindən 800 metr dərinliyə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.

Layihənin ikinci hissəsi - Cənubi Qafqaz Boru Kəməri də artıq istismara verilib. Azərbaycanı Gürcüstandan keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir.

Layihənin üçüncü hissəsi - Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyənin qərbi sərhədinə qədər davam etməklə, uzunluğu 1850 kilometr təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdırıban bu boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanistan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib.

Sonuncu - dördüncü hissə isə Trans-Adriatik Boru Kəməridir (TAP). Bu kəmərin uzunluğu 878 kilometrdir. Tikintisinin 90 faizdən çoxunun başa

*Son 16 ildə "Əsrin müqaviləsi" sayısında ölkəmizin imkanları ardıcıl şəkildə genişləndirilib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan "Şahdəniz" qaz kontrakti üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu - Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi Azərbaycanı dünyada, həm də qaz olğası kimi tanıdib. Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sistemində daxil olub. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutlarının yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizli layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.*

istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Azərbaycanın hazırda təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialını genişləndirir.

Bütün bu işlərin təməlində generasiya güclərinin yaradılması dayanır. Son 16 il ərzində təqribən 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib. Eyni zamanda, paylaşıcı xətlərin yenidən qurulmasına və

təkrarlanması məqsədilə "Azərenerji" ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən "Reabilitasiya programı" əsasında geniş həcmdə iş görürən və bu istiqamətdə tədbirlər hazırlıda davam etdirilir.

Yeri gəlmışkən, burada bir məqama da toxunmaq istərdik. Prezident İlham Əliyev Vüqar Əhmədovu "Azərişq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sadri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən, ölkəmizdə əhalinin və sənaye potensialının artımının energetika sahəsinin daim diqqət mərkəzində saxlanılmasını zəruri

tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan "Cənub" elektrik stansiyası tikilmişdir. "Şimal-1", "Şimal-2" elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlük tələb edir. Biz vaxtilə idkaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik".

Ümumiyyətlə, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idkaldıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasilsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qaldırılıb.

Azərbaycanda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, hazırda ölkə üzrə əhalinin sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb. Azərbaycanda qazlaşma səviyyəsi 2010-cu il yanvarın 1-nə 62,2 faiz təşkil edirdi, indi bu göstərici 33,8 faiz artıb.

"Xalq qəzeti"

